

Ceyhun BAYRAMOV: "GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi üçün vacib regional platformadır"

28 dekabr 2020-ci il tarixində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-in Xarici İşlər Nazirləri Şurasının növbəti 36-ci iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya integrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilər ki, iclasda 2020-ci il ərzində GUAM çərçivesində əməkdaşlığın qiymətləndirilməsi, gelecek illər üçün teklif və tövsiyələr muzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın GUAM-da sədrliyi başa çatır. Nazir qeyd edib: "Ötən il bir çox mənənədə çətin il olub. İndi isə əməkdaşlığımızı qiymətləndirmək və gələcəyə baxmaq vaxtidir.

GUAM demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi üçün vacib regional platformadır. Bizim təşkilatımızın beynəlxalq əlaqələr sisteminde rolü əhəmiyyətli dərəcədə artmaqdə davam edir. Biz inanırıq ki, daha çox effektivlik və sinerji imkanları üçün potensial mövcuddur.

Müsəbet inkişaf təşkilatlararası əməkdaşlıq sahəsində də müşahidə edilib. GUAM və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı arasında anlaşıma memorandumu imzalanıb. Birleşmiş Milletlərin Narkotiklərə qarşı mübarizə idarəsi ilə anlaşıma memorandumu layihəsi demək olar ki, tamamlanmış və yaxın zamanlarda imzalanacağı gözlənilir".

Bu görüşün 2020-ci il ərzində müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin dinamikasını dəyişən COVID-19 pandemiyasının yayılmağa davam etdiyi dövrə baş tutduğunu diqqətə çatdırın nazir deyib ki, milli səviyyədə koronavirusa qarşı mübarizədə səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlib. "Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrliyi etdiyi təşkilatların sammit görüşləri may ayında və Birleşmiş Milletlər Təşkilatının Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası dekabrın 3-4-də keçirilib. Azərbaycan indiye kimi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalayıb. Bu yaxnlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və global səviyyədə elçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcək", - deyə Ceyhun Bayramov vurgulayıb.

Qeyd olunub ki, pandemiya, həmçinin GUAM daxilində əməkdaşlığı da mənfi təsir göstərib. Azərbaycanın sədrlik programını tam olaraq planlaşdırıldığı şəkil-

də həyata keçirilə bilməyib. Buna baxmayaraq, il ərzində 30-dan çox tədbir baş tutub. GUAM-in işçi qrupları və mütəxəssisləri ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün onlayn görüşlər keçirməyə davam ediblər.

Azərbaycanın regional əməkdaşlığın tərəddüsüz dəstəkçisi, bölgədə mehribən qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında çox maraqlı olduğunu vurğulayan nazir bildirib: "Bunlar bizim işimiz üçün ümumi bir çərçivəni təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanıb. Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunub. Nəticə etibarilə ticaret, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinleşib.

Biz əsasən təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat Nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlandıqının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması üçün Avropa İttifaqı ile işləməyə başlamışq və Aİ-nin bu layihəni dəstekləməye marağını yüksək qiymətləndiririk".

Nazir bildirib ki, GUAM-in daha bir qabaqcıl təşəbbüsü - azad ticaret sazişi ile bağlı danışıqlar davam edir. Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.

"Biz beynəlxalq təşkilatlarla GUAM formatında səməralı əməkdaşlıqdan və birgə fealiyyətlərin əlaqələndirilməsindən məmənunq. BMT Baş Assambleyasının hazırlı 75-ci sessiyası çərçivesində "Birleşmiş Milletlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq" qətnaməsi yekdilliklə qəbul edilib. Biz eyni zamanda BMT Baş Assambleyasının "GUAM regionunda həll olunmuş münəaqişlər və bunların beynəlxalq səhərliyin təhlükəsizlik və inkişafa təsirli" ilə bağlı qətnaməyi layihəsinin təşviqi istiqamətində işimizi davam etdirməliyik.

Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktaında bəyan edildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa əhdəliklərini təsdiq-ləşikləri 2020-ci ildən sonrakı Şərqi Tərəfdəşliq siyasetinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçirilecek Şərqi Tərəfdəşliyi Sammitinin

Birgə Bəyanname layihəsində də aydın şəkildə öz əksini tapacaqdır", - deyən nazir qeyd edib ki, münaqışlər, uzunsüren xarici işgal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan Ermənistən tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğali sona çatıb. Azərbaycan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-əşkar pozan Ermənistanın işğali altında olan əraziləri üzərində nezareti bərpa etdi. Birləşmiş Millətlər Təşkilatının əsas organları tərəfindən qəbul edilmiş qərarların icrası beynəlxalq hüquq qaydalarının səməralı və mesuliyyətli şəkildə həyata keçirilməsinin əsas yolu ludur.

Azərbaycan öz suveren ərazisində hərəkət edib və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə edib.

Hücumların miqyası və ardıcılılığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedisiindən verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığı və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut edib.

"Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanının yaşıdıığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerləyeksən edilib. Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisine məxsus evləri, məktəbləri və digər içtimai infrastrukturunu qəsdən və heç bir fərq qoymadan daşıtmışlar. Məşələr yandırılıb, ətraf mühitə bərpələnməyən zərər vurulub, dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyət cəlb olunmalıdır.

Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqışdən sonraq ənənəvî yerdən qaydalarla əlaqələndiriciliyi təsdiq etmək, ətraf mühitə bərpələnməyən zərər vurulub, dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyət cəlb olunmalıdır. Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqışdən sonraq ənənəvî yerdən qaydalarla əlaqələndiriciliyi təsdiq etmək, ətraf mühitə bərpələnməyən zərər vurulub, dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyət cəlb olunmalıdır.

Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqışdən sonraq ənənəvî yerdən qaydalarla əlaqələndiriciliyi təsdiq etmək, ətraf mühitə bərpələnməyən zərər vurulub, dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyət cəlb olunmalıdır.

tensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər.

İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan faydalana bilər. Bu xüsusda Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün GUAM-a üzv dövlətlər də daxil olmaqla tərəfdəşləri ilə ayri-ayrılıqlı işləməyə hazırıdır, - deyən C.Bayramov vurğulayıb ki, Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdəşlərini müxtəlif imkanlarla təmin edir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraite malik olan Ələt Azad İqtisadi Zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Mərşətu, Lapis Lazuli nəqliyyat mərşətu, habelə "Şimal-Cənub", "Cənub-Qərb" və "Şimal-Qərb" ticarət yollarının inkişafına praktik töhfəsinə davam etdirir.

İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatic toru kəməri kommersiya əməliyyatlarına başılmışdır. Bu inkişaf bize "Cənub qaz dəhlizi"nın uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sistemine kecidədə mühüm rol oynayacaqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bölgə ölkələrini bir araya getirən və ortaq firavan geləcək qurmayı imkan verən təşəbbüsleri regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmə üçün göstərdiyi maraq və potensialın en yaxşı nümunəsidir. Azərbaycan gelecek əməkdaşlığı da hazırlır.

"Biz beynəlxalq öhdəliklərə xüsusile dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını hörmət edilməsi ilə bağlı öhdəliklərə yalnız ortaqtə təhhüd və tam əməl etmək dinc, firavan və sabit gələcəyə nail ola bilərik", - deyə nazir vurğulayıb.

Iclasda həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüğünə hörmətin təmin edilməsinin vacibliyini vurğuladılar.

Tədbirin yekununda hazırlıkların protokolu və 4 qərar (səhvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat, habelə bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstənə təhlil verilməsi) qəbul olunub. Iclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstənə təhlil verilib.